



MÜRVƏT QƏBİMOĞLU HƏKƏRİ

## "DÜNYANIN DƏRD DAŞI" silsiləsindən

## BAŞI BƏLALI MİLLƏT

Başımızın altına yastıq qoydu ağalar,  
Dedilər "danışmayın, susun, dünya dağlar.  
Payınıza bos deyin, çox umsanız, ağ olar!"  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Bizo zurna çalana, biz züf tutan olmuşuq,  
Xalqın malı torpağı biz hey satan olmuşuq.  
Qanların bahasına kama çatan olmuşuq,  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Başını qaldırmanın başından basan olduq,  
Yaxşını yamanlıqla izləyən, pusan olduq.  
Odur ki, bu milləti özünə də asan olduq,  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Millətin var-yoxuna biz "ümumi mal" dedik,  
Sərvətimiz sağlıdı, hamıya həlal dedik.  
Zəngozur, Göyçə getdi, buna adı həlal dedik,  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Allahı şəkk götdirdik, məcəddə it bağladıq,  
No namaz qılan olduq, no də oruc saxladıq.  
Allahın qəzəbinə gəlib müdam ağladıq,  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Qızları qız qaradı doğma Azərbaycanın,  
Həlal ərvad eyilədik Marusyanı, Nadyanı.  
Bic qonşunun, "qardaşın" olduq sarı madyanı,

Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Başını devirməkdə qoyduq hamını geri,  
Millətə başçı gəldi ildə, beş ayda biri.  
Ağılla bir iş görüb vermədi fayda biri,  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Yadların qurduqları guya az imiş deyə,  
Didir qardaş-qardaşı, tutur oldu gülləyə.  
Xaricə düzəloni daxiləkilər oyor,  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Vəziyyəyə ac gələn, sərvət yığıb yayırmı,  
Dünnən "milli qəhrəman" - bu gün "millət xaimi"..  
Kim başlayıb qurtarı bilmirsən bu oyuna,  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Arsızlar canıyanan cuxarasıq bu millətə,  
On gündə bir oyuna xalqı salır zillətə.  
İşləyənə qoşurlar yüz əmma, yüz şobədə.  
Elo ona görə də öyriliklər düzəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir.

Bir millətin içində yüz qurum, yüz partiya,  
Hamısı ad naminə atır özün ortaya.  
Gəlmədi bu millətə bir doğru-düz partiya,  
Elo ona görə də öyriliklər düz gəlmir,  
Başı bəlalı millət, heç bir işin düz gəlmir...

## BAŞ KƏSƏ-KƏSƏ...

Yox-yox, menden sənə tay olmaz, qağa,  
Son tufan, mon iso zirvə qarıyam.

Sən sərvət sancılı kirizmə qağa,  
Mən kasıb kənlümün dilsiz karyam.

Sənin əsəblərin çəkilib tarmın,  
Könlü sakitliyim hər seydən ötkəm.  
Sənin varın çoxdu, mənimsə arım,  
Arlıya arxadı halalca tika.

"Dədəno"dayağıdı dolu duruşun,  
Püflənan sar kimi şişir, köpürsən.  
Mən tox tələyimin çəpik-quruşu,  
Sən ballı bəxtinin qızı kütüpsən.

Sağmal inək kimi dünyanı əmdin,  
Milyoncu mülkün var, çəkirsən hər keyf.  
Mənim qismətimdə qara qələmədi,  
Səninki möhürdü, bir də sirlə seyf..

Zərbə qovun kimi çürükürün için,  
Çox da ki, boynuna örkən dolanır.  
Mənim ciblərimdə kokotu, darçun,  
Sənin "valido"su saızın olmur..

Yatsam, top səsi də ayıltmaz məni,  
Sənsə, səksəkəli, əsməcalısən.  
Mənə bəl zəmidir qismətin dənizi,  
Sən insan qanını soran zəlilsən.

Bir para çörəyim-düzüm olsa da,  
Mən buna yüz dəfə şükür deməmişəm.  
Səninsə sərvətlə evin dolaş da,  
Yenə də sızılamaq olubdur peşən.

Baş əyidin təməhin hər tənəsinə,  
Dağa-topə dedin, doymadın deyə.  
Zəhmətəz qazandırdırdı oldu sənə,  
Gah dərmana verdin, gah da inyəno..

Öz başın altına dükdür başışın,  
Adlara yamağırdı batası adın.  
Səni dayağ bilən dostun, tanışın,  
Birco dərd gününə dayağ olmadın.

Üzümün ağıdır - alınırın tuti,  
Sənin kor təməhin köhlən atıdır.  
Mənim zəhmət haqqım bəl kimi şişir,  
Zəhmətəz gəlinin zəhər dadıdır.

Hələlik nəfəsinin qəş qanadında,  
Uçursan təməhin zirvələrində.  
Sərvət harnısən, saxla yadında:  
Çalını tapılar gürzələrin də..

Firilanıb fələyin firilancağında,  
Axırda acıdan acı olarsan.  
Qaralar gur yanan od-ocağın da,  
Yurdun dilənçisi, acı olarsan.

Bir gün gözəlirənə sancılar sancaq,  
Yatanda yatarsan sən əsə-əso.  
Yoxsull da yaşasam, yaşadım ancaq,  
Sən sərvət qazandırdı baş kəso-kəso..

## HƏKİM

(həkim eioğlum Akif Quliyeva)

İ üstə il gəldi... Bir il də ötdü,  
Bir yaş da böyüdü dərdimiz, həkim.  
Nəçəsin batırdı, nəçəsin uddu  
Bir ildə dərd-dəryə, dərd-dəniz, həkim..

Günüm hey qanadırdı, duz atdı,  
Yaram gündən-günə şişdi, boy atdı.  
Dərd mənə ömürlük paydı, bəradı,  
Dərd yaşadır məni bil şəkəzir, həkim.

İl artır, böyüyür bu dərdün dəş,  
Ürəyə köz oyaq gözümün yaş.  
Hər gün uyaqlaşır Gəyün, Qaşbaş,  
Uzanalı qalıb ölməz, həkim.

Yolum o dağlara bağışsa ögər,  
Daha öyətmozə dönübso Səngər,  
Azalırım "təzyiq", dürməni "şəkər",  
Dərd kamına dönüb qəlbimiz, həkim.

Sıdya yaş süzləyəm, içirəm səhər,  
Naharıma dərdədi, axşamə qəhər.  
Gün boyu yediyim əli-uf, dərd-kədərd,  
Mənə kəmək olmaz hər pəhriz, həkim.

Həlal yoxsa çıxıb, haram böyüyür,  
Hiylə dönüb məqsədi, məram böyüyür.  
Çox evlərdə Axber, Aram böyüyür,  
Cinsə calağ olub o nəcins, həkim..

Xoş xəbər gəlməyir xaricdən bizə,  
Gələndən gözləyirik xaric qəm biza.  
Hansı dərd-qəm gəlir xaricdən bizə -  
Yox edən müayinə, analiz, həkim..

Gündə yeni fikir, yeni bir xəbər,  
Batırdı köksümə zəhəri xəncərd.  
Hərdərləb Laçın, Şuşa, Kəlbəcər,  
Qələdizlər bu işlər, bil qəliz, həkim.

Mürvət piyadadı, xoş günso atı,  
Yağı yurda yaşay toylu-büsətli.  
Səğalmaz yaramın adı - Qubadı,  
Bu dərd qəlibə salıb dərin iz, həkim.